

MİQRASIYA

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti



Buraxılış № 21



MÜNDƏRİCAT

2	 Ön söz
3	 Şəffaflıq və vətəndaş məmnunluğu Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət prinsipidir
6	 Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
8	 Ulu öndər - 96 il
10	 Miqrasiya qanunvericiliyi təkmilləşdirilir
14	 Vətəndaş məmnunluğu əsas hədəfimiz, amalıımızdır
15	 Yeni miqrasiya bölmələri
16	 Regionlarda xidmət
18	 İş icazələri
19	 Məşvərət Şurası
20	 Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya prosesləri
22	 "MigAz" - Miqrasiya sahəsində yeni söz
24	 "15 + 15" təbliğat-təşviqat kampaniyası
26	 "Miqrasiya könüllüsü - Sən fərqlisən!"
28	 Xidmət əməkdaşları "Breyn-Rinq" intellekt yarışmasında
29	 "Miqrant" mövzusunda foto və videomüsabiqənin qalibləri
39	 Talassemiasız həyat naminə
40	 Miqrasiya orqanları işçilərinin peşə bayramı
42	 Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq ilbəil genişlənir
45	 Dil laboratoriyası
46	 Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə
48	 Miqrasiya sahəsində yüksək ixtisaslı kadr hazırlığı
49	 Miqrasiya dünya ölkələrində
54	 Dövlət Miqrasiya Xidməti özəl sektorla əməkdaşlığı gücləndirir
57	 "Nostalji" - həyat hekayəsi
58	 "İkinci şans" - həyat hekayəsi
59	 Bilirsinizmi?
62	 Miqrasiya krossvordu
63	 Səyyar xidmətlər
64	 Oxudum-bildim



Vüsal Hüseynov
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi,
III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

HÖRMƏTLİ, OXUCU!

Sizi "Miqrasiya" jurnalının yeni tərtibatda növbəti sayında salamlamaqdan məmnunam.

Bu sayımızda miqrasiya ilə bağlı müxtəlif məsələlərlə, o cümlədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindəki yeniliklər, miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklər, "MigAz" tətbiqi və onun üstünlükləri ilə bağlı məqalələrlə tanış olacaq, faydalı məlumatlar əldə edəcəksiniz.

Jurnalın Azərbaycanda və dünyada miqrasiya sahəsində baş verənlər barədə oxucunun əsl bələdçisinə çevriləcəyinə və miqrasiya haqqında geniş ictimaiyyətin məlumatlanmasına öz töhfəsini verəcəyinə inanıram.

"Miqrasiya" jurnalının hər sayında sizlərin maraq dairəsini əhatə etməyə çalışacağıq və ümid edirəm ki, jurnalımız ürəyinizcə olacaq.

Son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında çox mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, əhəlinin həyat səviyyəsi yüksəlmişdir.

Azərbaycan Respublikasının sabitlik, iqtisadi inkişaf, multikultural cəmiyyət, həmçinin dövlətimizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı olması, əlverişli biznes mühitinin yaradılması, eləcə də turizmin inkişafı və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər ölkəmizin əcnəbilər üçün cəlb-ediciliyini artırmışdır. Bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirən səbəblərdəndir.

Ölkə ərazisinə gələn əcnəbilərin sayının artması miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə yanaşı, dövlət orqanlarının fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulmasını tələb edir. Bu baxımdan miqrasiya sahəsində təhlükəsizliyin, şəffaflığın və rahatlığın təmin edilməsi ilə biznes

mühitinin inkişafına dəstək olmaq Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasında əcnəbilərin müraciət etdiyi dövlət orqanlarından biri də Dövlət Miqrasiya Xidmətidir. Xidmət əməkdaşları tərəfindən əcnəbilərə

Bildiyiniz kimi, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama, eləcə də haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitamla bağlı müraciətlərin qəbulu, eləcə də vətəndaşlıq mən-

Şəffaflıq və vətəndaş məmnunluğu

Dövlət Miqrasiya Xidmətinin əsas

fəaliyyət prinsipidir



miqrasiya ilə bağlı göstərilən xidmətlərlə yanaşı, onlar üçün ödənişsiz kurslar vasitəsi ilə Azərbaycan dili, tarixi, mədəniyyəti, eləcə də əcnəbilərin hüquq və vəzifələri ilə bağlı məlumat verilir.

subiyyətinin və qaçqın statusunun müəyyənəşdirilməsi, readmissiya məsələləri, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri Xidmət tərəfindən həyata keçirilir.

Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı, eləcə də miqrasiya qanunvericiliyində edilmiş digər dəyişikliklər çevik miqrasiya siyasətinin göstəricisi olmaqla yanaşı, ölkəmizin tərəqqisinə





hədəflənmişdir. Belə ki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqədirdir. Ümumiyyətlə, miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin, o cümlədən əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına və onların hüquqlarından sərbəst istifadəsinə, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə xidmət edir.

Biz marağındayıq ki, miqrasiya xidmətlərindən istifadə edən əcnəbilər, eyni zamanda vətəndaşlarımız qanunvericiliklə bağlı tətbiq olunan prosedurlar barədə məlumatlı olsunlar. Çünki bizim təhlillər də göstərir ki, əcnəbilər bəzi hallarda məlumatlılıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozur və inzibati məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün maarifləndirmə-məlumatlandırma kampaniyalarının aparılmasının rolu böyükdür. Dövlət Miqrasiya Xidməti

tərəfindən bütün ölkə ərazisində maarifləndirmə tədbirləri, səyyar xidmətlər, açıq qapı günləri keçirilir.

Qeyd olunanlarla yanaşı, bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verilir. Ölkə başçısının tapşırıq və tövsiyələri rəhbər tutulmaqla, o cümlədən "ASAN xidmət indeksi"nin tələblərinə uyğun olaraq, vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli

həyata keçirilməsi, onların rahatlıqlarının təmin olunması məqsədilə Xidmətin Bakı şəhər regional miqrasiya idarəsinin vətəndaşların qəbulu şöbəsi əsaslı yenidənqurmada sonra istifadəyə verilib. Hazırda Xidmətin bütün regional miqrasiya idarələrinin qəbul şöbələrinin eyni tələblər çərçivəsində fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Həmçinin miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbilərin problemlərinin ölkə ərazisində həll olunması, operativ

və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün əlçatan olmasının təmin edilməsi, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılmanın və məmnunluğun artırılması məqsədilə ötən il "Samur", "Astara", "Şıxlı" dövlət sərhədindəki buraxılış məntəqələrində 24 saat iş rejimində çalışan miqrasiya bölmələri fəaliyyətə başlayıb. Bununla yanaşı, Çağrı Mərkəzinin - (919 telefon nömrəsi) 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fasiləsiz olaraq fəaliyyəti vətəndaşların, eləcə də əcnəbilərin miqrasiya sahəsində maarifləndirilməsi və lazımi informasiyalari əldə etmək hüquqlarının təmini baxımından vacib əhəmiyyətə malikdir.

Miqrasiya proseslərinin idarə edilməsində müasir texnologiyaların və innovativ yeniliklərin tətbiqi, eləcə də "MigAz" tətbiqinin istifadəyə verilməsi, "ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi vətəndaşların, əcnəbilərin, o cümlədən əməkçi miqrantların hüquqi vəziyyətlərinin yaxşılaşdırılmasına, rahatlıqlarının təmin



olunmasına xidmət edir. Bu gün əminliklə deyə bilərik ki, əcnəbilərin hüquqları və azadlıqları tam təmin olunur.

Bir məqamı da xüsusilə vurğulamaq istədim ki, Prezident cənab İlham Əliyevin diqqətdə saxladığı sahələrdən biri də gənclər siyasətidir. Gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xaricdə təhsilləri, onların lider kimi formalaşması, cəmiyyətdə layiqli yerlərini tutmaları üçün dövlətimiz tərəfindən konkret proqramlar həyata keçirilir. Son illər ərzində geniş vüsət alan könüllülük hərəkəti nəticəsində gənclərimiz ictimaiyyət arasında müxtəlif layihələrin icrasında əvəzolunmaz üzvlərə çevriliblər. Dövlət Miqrasiya Xidməti tərəfindən bu istiqamətdə də bir sıra işlər görülüb. Belə ki, gənclərin yeni bilik və təcrübə əldə etməsi, şəxsi bacarıqlarının yeni imkanlarla təmini məqsədilə "Miqrasiya Könüllüsü - Sən fərqlisən!" layihəsinə başlanılıb. Məqsədimiz bizə qoşulan gənclərin təkcə könüllü kimi yox, həm də layihələrdə idarəedici liderlər kimi formalaşmasına dəstək verməkdir. Bu günədək Miqrasiya könüllülərimizin iştirakı ilə bir sıra layihələr uğurla həyata keçirilib.

Həmçinin gənclərimizin inkişafında mühüm rol oynayan "Miqrasiya könüllüsü" layihəsi çərçivəsində bacarıqlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gənclər Xidmətlə əməkdaşlıq edirlər, təcrübə keçirlər, yeni biliklərə yiyələnirlər.

Miqrasiya orqanlarında həyata keçirilən layihələrin, tədbirlərin məqsədi daha effektiv, şəffaf və asan yollarla vətəndaşlara xidmət göstərmək və onların

məmnunluğunu təmin etməkdir. Göstərilən xidmətlər "Elektron hökumət" portalına inteqrasiya olunub. Elektron xidmətlərin tətbiqi və inkişafı təmin edilib, yeni texnologiyalardan istifadə genişləndirilib. Əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılıb. Bütün bunlarla yanaşı, Dövlət Miqrasiya Xidməti əcnəbilərə göstərdiyi xidmətləri "ASAN xidmət" mərkəzlərində də həyata keçirir.

Onu da deyim ki, respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi bir vaxtda Dövlət Miqrasiya Xidməti də səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə işəgötürənlərlə mütəmadi görüşlər keçirir. Ötən il ümumilikdə 800-ə yaxın sahibkarın iştirakı ilə 7 görüş keçirilib.

Görülən işlərin uğurlu nəticəsi olaraq, Azərbaycan Respublikasında "ASAN xidmət indeksi" üzrə 2017-2018-ci illər üzrə qiymətləndirmənin nəticələrinə dair hesabatda əsasən, ən yüksək nəticəni (68,98 %) Dövlət

Miqrasiya Xidməti göstərilib.

Ölkə rəhbərliyinin miqrasiya proseslərinin tənzimlənməsi məsələlərinə xüsusi önəm verməsi bizi daha da inamla xidmət etməyə, dövlət qarşısında xidməti borcumuzu daha əzmlə yerinə yetirməyə sövq edir. Kollektivimiz bundan sonra da dövlətçiliyimizin maraqlarının qorunmasında və təhlükəsizliyimizin təmin edilməsində fəal iştirakla yanaşı, ölkə vətəndaşlarına, həmçinin əcnəbilərə yüksək səviyyədə xidmət göstərəcəkdir.

*Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi,
III dərəcəli dövlət miqrasiya xidməti
müşaviri
Vüsal Hüseynov*



V.Ə.Hüseynova

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri
ali xüsusi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova
III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2019-cu il
№ 1051



Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”
medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Ağayev İslam Məsum oğlu
Bağırov Babək Sədrəddin oğlu
Ələsgərli Nurlan Azər oğlu
Əliyev Rüfət Tofiq oğlu
Əliyev Zəmir Rəziz oğlu
Xıdırəv Orxan İsmayıl oğlu
Məmmədov Elçin Etibar oğlu
Məmmədova Vəfa Yaqub qızı
Mürsəliyev Elmar Mürsəli oğlu
Sadıqov Samir Hüseyn oğlu
Zeynallı Malik Bayramqulu oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2019-cu il
№ 1050

ULU ÖNDƏR

Heydər Əliyev.
Müstəqil

Azərbaycan adlı şah əsər məhz onun adı ilə bağlıdır. Bütün siyasi fəaliyyəti boyu yorulmadan xalqına xidmət edən böyük dövlət adamı! Heydər Əliyev xalqına, Vətəninə sonsuz sədaqəti, uzaqgörənliyi, düşünülmüş və gərgin fəaliyyəti ilə yeni bir tarix yaratdı.

Oxuduqca bitməyən, zənginliyi tükənməyən bir tarix. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində ölçüyəgəlməz xidmətləri ilə əbədiyaşarlıq qazandı. Ən mürekkəb zamanda dövlətə rəhbərlik edən Heydər Əliyev xilaskarlıq missiyasıyla nəinki ölkəmizin, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoydu.

Neçə-neçə uğurlara, məşəqqətlərə şahid olan bu tarixi yol başlanğıcını 1969-cu ildən götürdü. Dahi liderin ilk günlərdən konkretləşdirdiyi hədəfləri ölkəmizi sənaye respublikasına qədər addımlamağa sövq etdi.

Azərbaycan dili Konstitusiyaya ilə dövlət dili kimi təsdiqləndi. Hərbi məktəblər

yaradıldı, milli kadrlar hazırlandı.

1982-ci ilin sonları. Həmin vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci



müavini vəzifəsinə qədər yüksələn ilk azərbaycanlı oldu.

Bu illərdə ermənilərin, onların havadarlarının çoxsaylı məkrli planları pozuldu. 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi qərəzli siyasət qətiyyətlə pisləyən Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Hər an qəlbi Azərbaycanla döyünən Heydər Əliyev bütün xain planların cızıldığı Moskvada 20 yanvar qırğınlarını törədən cinayətkarların cəzalan-dırılmasını tələb etdi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq Kommunist

Partiyasının sıralarını tərk etdi. Amma bu, böyük siyasətdən gediş deyildi.

Azərbaycanın üzləşdiyi ağır vəziyyət Heydər Əliyevi yenidən siyasət meydanına qayıtardı. 1993-cü ildə müstəqilliyimiz üçün real təhlükə yarananda Heydər Əliyev ayağa qalxan milyonların çağırışına səs verdi. Naxçıvandan Bakıya döndü. Bununla da Azərbaycanın tarixində yeni bir mərhələ başladı.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycanın prezidenti seçildi. Ölkədə sabitliyin bərpa olunması vüsət almağa başladı. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə sonralar ölkəyə milyardlar qazandıracaq neft strategiyasının əsası qoyuldu.

Ulu öndərin memarı olduğu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri geosiyasi vəziyyəti dəyişdi, ölkəyə real təhdidlər azaldı. "Kim ki biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur"- deyən Heydər Əliyev öz pragmatik siyasətilə böyük maraqların toqquşduğu bir regionda Azərbaycanı global oyunçuya çevirdi.

Ali tribunalardan Azərbaycan həqiqətlərini çatdıran ümummilli lider ən böyük azərbaycanlı olduğunu işi ilə sübut etdi. Milli-həmrəylik ideyalarını, azərbaycançılıq məfkurəsini gücləndirməklə dövlətçilik tariximizdə dərin iz qoydu.

"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" məşhur kəlamını söyləyən bu nəhəng siyasət adamı humanizm prinsipləri ilə hamıya örnək oldu.



Nankorları belə bağışladı.

Bu dəfə ömür vəfa etmədi. Lakin əməli ilə ölməzlik zirvəsinə ucalmağı bacardı Heydər Əliyev. Dahi lider bu zirvəyə yüksələn o siyasətçilərdəndir ki, xalqının taleyi məsələsi olan yerdə, savaş meydanında "uduzmağa haqqım yoxdur!" dedi. Uzaqgörənliyi, yüksək intellekti, güclü xarizması, ən kritik anlarda operativ qərar vermək məharəti onu bütün seçkilərin şəriksiz lideri etdi.

Cismani yoxluğunda belə Azərbaycanın yıxılacağına zənn edənləri mat qoydu. Ümummilli liderin istənilən sahəyə göstərdiyi diqqət və qayğı bu gün də hörmətlə xatırlanır. Tarixə nəzər saldıqca Heydər Əliyev zəkası, düşüncəsi, müdrikliyi, böyüklüyü bir daha hiss edilir. Ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olan ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Xalqın əbədi sevgisini qazanan Heydər Əliyev haqlı olaraq heç vaxt yaddaşlardan silinməyəcək.

Ulu öndərin siyasi fəaliyyəti hələ əsrlər boyu yaşayaraq dövlət adamlarına yol göstərəcək, nümunə olacaq. Hazırda ölkəmiz məhz bu siyasətin uğurlarını hiss edir. Odur ki, Heydər Əliyev uğurlarının layiqli davamçısı prezident İlham Əliyevin sayəsində respublikamız gələcəyə doğru inamlı addımlarla yol alıb.


Ulu öndər bütün gücü ilə dövlətinə xidmət edərək onun inkişafına yol açdı. Həqiqət budur ki, milli maraqların ön yerdə olduğu Heydər Əliyev siyasi kursuna alternativ yoxdur. Layiqli siyasi varis, Prezident İlham Əliyev bunu

uğurla həyata keçirir. Ulu öndər «Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» deyərkən, məhz bunları hədəfləyib. Prezident İlham Əliyev ulu öndərin zəngin irsinə əsaslanaraq, Azərbaycan dövlətini global və regional trendlərlə uzlaşdırmağı məharətlə bacardı.

Ölkəmizin sürətli inkişafı yeni mərhələnin əsasını qoydu. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə müsbət təsir göstərir. Ölkəmizin dinamik iqtisadi inkişafı bu gün

dünyanın müxtəlif dövlətlərindən Azərbaycana üz tutan insanların sayını artırır. Bunun başlıca səbəbləri Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, iqtisadiyyatımızın sürətli inkişafı, yeni iş yerlərinin, dini və milli zəmində tolerantlığın mövcudluğu və digər amillərlə əlaqəlidir.

Dövlət Miqrasiya Xidməti də Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək, dövlətçiliyin inkişafına öz dəstəyini göstərməkdədir.



Miqrasiya qanunvericiliyi təkmilləşdirilir

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbi) məmnunluğunun artırılması, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından daha səmərəli istifadəsinə şərait yaradılması, həmçinin ölkədə miqrasiya proseslərinin idarə edilməsinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.

Belə ki, 14 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları qüvvəyə minib.

Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, artıq Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər ölkədə olduqları yer üzrə qeydiyyatla alınır.

Əvvəlki qanunvericiliyə əsasən, əcnəbilərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirdisə, hər bir halda həmin şəxslər ölkədən çıxarılıb və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən



çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən, əcnəbinin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda, onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür.

Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən, əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən, Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib.

Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbinin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır.

Artıq miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində ölkə hüquqlarından kənara inzibati

qaydada çıxarılmamaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş əcnəbi cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini tərk edə bilər.

Bu halda onların ölkəyə girişi cəriməni ödəyəndə məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Belə ki, məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmır. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərməkdədir.

Dəyişikliklərə əsasən, daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizmlər yaradılıb. Belə ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

24 iyul 2019-cu il tarixdə isə Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları qüvvəyə minib.

Miqrasiya Məcəlləsinə əlavə edilmiş 20.3-cü maddəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud Miqrasiya Məcəlləsinin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.

Miqrasiya sahəsində ölkə qanunvericiliyinin tələbinə görə əcnəbi olduğu yeri dəyişdikdə, yeni olduğu yer üzrə qeydiyyatla alınmalıdır. Belə ki, edilmiş dəyişikliklə əcnəbinin yeni olduğu yer üzrə qeydiyyatdan keçməli olduğu müddət 5 iş günü müəyyənləşdirilib.

Daha bir dəyişiklik isə əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı olub. Əgər Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması üçün 4 hal müəyyən edilmişdirsə artıq

həmin halların sayı beşdir. Belə ki, əlavə edilmiş maddəyə əsasən, əcnəbinin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması həmin əcnəbinin də ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması üçün əsas hesab edilir.

Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alması əsasları da artırılıb və Miqrasiya



Məcəlləsinin 45-ci maddəsinə 10 yeni əsas əlavə edilib. Bunlara misal olaraq, insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbiləri göstərmək olar.

Həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə iş icazəsinin alınmasının tələb olunmaması ilə bağlı Miqrasiya Məcəlləsinə yeni bir

maddə əlavə edilib.

Digər bir dəyişiklik isə əcnəbiyə Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyması əsası ilə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlıdır. Edilmiş dəyişikliyə görə qeyd edilən əsasla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin siyahısı Dövlət Miqrasiya Xidməti tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş əcnəbilərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə, bank bu barədə Dövlət Miqrasiya Xidmətinə 3 iş günü müddətində məlumat təqdim edir.

Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasında Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərə baxılarkən, əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili biliyinin yoxlanılması ilə bağlı əcnəbilərə münasibətdə hər hansı bir istisna hallar nəzərdə tutulmayıb.

Belə ki, edilmiş dəyişikliklərə uyğun olaraq, artıq bu hal, 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedicə sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə şamil edilməyəcək.

Ölkə iqtisadiyyatına investisiya qoyan, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə münasibətdə miqrasiya

prosedurlarının sadələşdirilməsi məqsədilə daimi yaşamaq üçün icazənin alınması ilə bağlı da bir sıra dəyişikliklər edilib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmur.

Bundan əlavə, Miqrasiya Məcəlləsinin 55.0.8-ci maddəsinə əsasən, daimi yaşamaq üçün icazə almış əcnəbi ona icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda, ona daimi yaşamaq üçün icazə verilmir (və ya müddəti uzadılmır). Edilmiş dəyişikliklərdən sonra bu maddə ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatıran və Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə şamil edilmir.

Ölkə ərazisində olma və yaşama hüququ verən sənədlərin, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi ilə bağlı müraciətlərə mümkün qısa müddətdə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olan müraciətlərin sayının çoxluğu bu sahədə vətəndaş məmnunluğunun yüksəldilməsinə diqqətin artırılmasını zəruri edir.


Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasında olma və yaşama hüququ verən sənədlərin, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq

üçün iş icazələrinin verilməsi ilə bağlı müraciətlərə qanunvericiliklə müəyyən edilmiş tələblər və müddətlər gözlənilməklə qısa müddətdə baxılmanın tənzimlənməsi, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin daha da artırılması, xidmətlər üçün ödəniş imkanlarının inkişaf etdirilməsi məqsədilə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda da dəyişikliklər edilib.

Belə ki, müraciət edən əcnəbilərin istəyindən asılı olaraq, ölkə

ərzində verildikdə və ya müddəti uzadıldıqda 160 manat (yetkinlik yaşına çatmayan əcnəbilərə 100 manat), həmin müddət 20 iş günü olduqda isə 120 manat (yetkinlik yaşına çatmayan əcnəbilərə 60 manat) dövlət rüsumu tutulur.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərdən 1 ilədək iş icazəsinin 10 iş günü müddətində verilməsinə və müddətinin uzadılmasına görə 1400 manat, həmin müddət 15 iş günü olduqda 1200 manat, 20 iş günü olduqda isə 1000 manat dövlət rüsumu tutulur.



ərazisində olma və yaşama hüququ verən sənədlərin, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi ilə bağlı müraciətlərə baxılma müddətinə görə fərqli dövlət rüsumları müəyyənləşdirilib.

Misal üçün, yetkinlik yaşına çatmış əcnəbilərə Azərbaycan Respublikasının ərazisində 1 ilədək müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi 15 iş günü

919 Çağrı mərkəzi



Hər gün 24 saat fasiləsiz xidmətinizdədir.




Vətəndaşlar Çağrı mərkəzi şəbəkəsinə həftənin hər günü **24 saat** ərzində miqrasiya qanunvericiliyi və Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə dair göstərilən xidmətlərlə bağlı suallarını **3 dildə** - Azərbaycan, rus və ingilis dillərində ünvanlaya bilərlər.

Həmçinin "Onlayn bələdçi" xidməti, "whatsapp" nömrəsi **(+994 55 919 50 57)**, rəsmi "twitter" və "facebook" səhifələri də vətəndaşların istifadəsinə verilib.



Bakı şəhər regional miqrasiya idarəsi

Dövlət Miqrasiya Xidmətinə daxil olan müraciətlərin müasir tələblərə cavab verəcək şəkildə təmin edilməsi məqsədilə Bakı şəhər regional miqrasiya idarəsinin Vətəndaşların qəbulu söbəsi əsaslı təmirdən sonra istifadəyə verilib.



Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilinə başlayıb. **24 saatlıq iş rejimində** fəaliyyət göstərəcək yeni miqrasiya bölmələri açılıb: **"Samur"** (Azərbaycan Respublikası-Rusiya Federasiyası), **"Astara"** (Azərbaycan Respublikası-İran İslam Respublikası) **"Şıxlı"** (Azərbaycan Respublikası-Gürcüstan)



Regional miqrasiya idarələri

Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edənlərin rahatlığının təmin edilməsi, onların respublikanın bölgələrindən uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə qurumun regionlarda idarələri fəaliyyət göstərir. DMX-nin sistemində 8 regional - Bakı, Şirvan, Ağsu, Yevlax, Gəncə, Xaçmaz, Şəki və Lənkəran miqrasiya idarəsi daxildir. Regional miqrasiya idarələri Azərbaycan Respublikasının qanunvericiliyini əsas tutaraq öz fəaliyyətini həyata keçirir.



Bakı şəhər regional miqrasiya idarəsi
Tel: (+994 12) 598-09-74
(+994 12) 561-87-54
E-mail: baki@migration.gov.az



Ağsu regional miqrasiya idarəsi
Tel: (+994 20) 226-54-27
E-mail: agsu@migration.gov.az



Şirvan regional miqrasiya idarəsi
Tel: (+994 21) 215-71-23
E-mail: shirvan@migration.gov.az



Xaçmaz regional miqrasiya idarəsi
Tel: (+994 23) 325-60-18
E-mail: khachmaz@migration.gov.az



Lənkəran regional miqrasiya idarəsi
Tel: (+994 25) 252-67-83
E-mail: lenkeran@migration.gov.az




Şəki regional miqrasiya idarəsi
Tel: (+994 24) 245-21-28
E-mail: sheki@migration.gov.az



Yevlax regional miqrasiya idarəsi
Tel: (+994 22) 337-82-05
E-mail: yevlax@migration.gov.az



Gence regional miqrasiya idarəsi
Tel: (+994 22) 265-19-29
E-mail: ganja@migration.gov.az



Xidmətdə iş icazəsi (imtina və şikayətlər) ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən qaynar xətt yaradılıb.

ishicazesi@migration.gov.az

(+994 12) 565 61 18

daxili nömrə - 111

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASIYA XİDMƏTİ
STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZISİNDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ
MƏŞGUL OLMAQ ÜÇÜN ƏCNƏBİLƏRƏ VƏ YA VƏTƏNDASLIĞI OLMAYAN ŞƏXSLƏRƏ VERİLƏN

İŞ İCAZƏSİ
WORK PERMIT

ISSUED TO FOREIGNERS OR STATELESS PERSONS FOR CARRYING OUT PAID LABOUR
ACTIVITY IN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN

Seriya/Series **II NƏ**

İşə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs
Employed foreigner or stateless person

Soyadı
Surname

Adı
Name

Doğum tarixi
Date of birth

Cinsi
Sex

Vətəndaşlığı
Citizenship

Sərhadkeçmə sənədinin seriyası və nömrəsi
Series and number of border crossing document

Tutduğu vəziyyəti
Position

İş yerinin ünvanı
Working address

İşəgötürən
Employer

Hüquqi şəxs, xarici hüquqi şəxsin filial və nümayəndəliyinin (fiziki şəxsin adı)
Name of juridical person, branch or representation of foreign juridical person / physical person

Fəaliyyət sahəsi
Activity area

VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi)
TIN (registration number for non-commercial juridical persons)


Ünvanı
Address

Vəzifəli şəxsin imzası
Signature of authorized person

Verildiyi tarix
Date of issue

Etibardadır
Valid until

M.R.
Səməy



Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının
üzvləri ilə işgüzar müzakirələr aparılıb.



Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya prosesləri

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda geniş miqyas alan miqrasiya prosesləri həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə görə müxtəlif determinantlarla zəngin və bundan irəli gələn aktuallığı ilə xarakterizə edilən fenomenə çevrilib.

Həmin dövrə təsadüf edən miqrasiya axınlarının mahiyyətinə və təzahür formalarına nəzər saldıqda miqrasiya proseslərinin mərhələli şəkildə baş verdiyini təxmin etmək olar və bu prosesləri şərti olaraq aşağıdakı xronoloji mərhələlərə bölmək mümkündür: birinci mərhələ (1990-1995-ci illər); ikinci mərhələ (1996-2003-cü illər); üçüncü mərhələ (2004-2017-ci illər).

Birinci mərhələ Sovetlər İttifaqının dağılması və ələlxüs Cənubi Qafqazda ən uzun sürən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlanması, həmçinin Özbəkistanın Fərqanə əyalətində Məhsəti türklərlə münasibətdə etnik zəmində qanlı hadisələrin büruzə verməsi, 90-cı illərin əvvəlləri Qərbi Azərbaycan torpaqlarından etnik azərbaycanlıların didərgin salınması, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayondan məcburi çıxarılan yüz minlərlə məcburi köçkünün respublikanın digər bölgələrinə məskunlaşması həmin mərhələyə etnik rəng qatmışdı.

Miqrasiya proseslərinin ikinci

mərhələsi daha çox əmək miqrasiyası ilə əlaqədar olduğundan iqtisadi mahiyyət daşıdığı təxmin edilir və bu dövrə aid statistik rəqəmlər, əsasən, Rusiyada, Ukraynada, Türkiyədə və digər dövlətlərdə əmək fəaliyyəti ilə məşğul olan bir milyona yaxın azərbaycanlı miqrantla bağlıdır.

Azərbaycanda emiqrasiya və immiqrasiya göstəricilərinə görə, miqrasiya axınlarının əsas hissəsi məlum münaqişələr səbəbindən məhz 90-cı illərin birinci yarısına düşür. Həmin dövrdə gedənlərlə gələnlər arasında kəmiyyət göstəriciləri təqribi bərabər olduğu halda, 90-cı illərin ikinci yarısı gedənlərin sayı gələnlərdən bir neçə dəfə artıq idi. Lakin 2004-cü ildən etibarən, yeni miqrasiya proseslərinin üçüncü mərhələsi tamamilə fərqli məzmununda dəyişməyə başlamışdı. Bu mərhələnin xüsusiyyəti dövlətin bu sahədə həyata keçirdiyi siyasətinin daha da məqsədyönlü və institutlaşdırılmış səpkidə olması ilə şərtlənir.

Qısa müddətdə Azərbaycan miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrilməyə başladı. Məhz bu səbəbdən 2004-cü ildə Azərbaycan Respublikasında miqrasiya siyasətinin həyata keçirilməsində iştirak edən icra qurumları qarşısında əsas məqsədləri müəyyənləşdirən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul olundu.

Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının

təsdiq edilməsi haqqında (2006-2008-ci illər)" Azərbaycan Prezidentinin Sərəncamı imzalandı. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxdı.

Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzaladı.



Miqrasiya proseslərinin üçüncü mərhələsində həyata keçirilən dövlət siyasəti, həm də bir sıra yeniliklərin tətbiq edilməsi ilə xarakterizə olunur. 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiq edilməsi, miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi (VMMS), onun "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin qurulması və nəhayət, 2013-cü il iyulun 2-də Azərbaycan Respublikasının Miqrasiya

Məcəlləsinin qəbul edilməsi miqrasiya proseslərinin effektiv idarə olunması üçün zəmin yaratdı. Bu tədbirlər bir daha göstərdi ki, miqrasiya siyasəti Azərbaycan Hökumətinin prioritet sahəsi hesab olunur.

Bir çox sahələrdə və istiqamətlərdə olduğu kimi, miqrasiya siyasətinin effektiv idarə olunması da vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakını zəruri edir.

Məhz bu səbəbdən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, icra qurumlarının nəzdində ictimai şuraların yaradılması bu və ya digər sahədə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin təmin edilməsinə xidmət edən vacib hadisə hesab olunur.

2015-ci il iyunun 8-də yaradılan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinin təşkili miqrasiya siyasətinin həyata keçirilməsi sahəsində yeni səhifə açdı.

Təşkilati-struktur müstəvidə həyata keçirilən fəaliyyətlər İctimai Şuranın reqlamentinin təsdiq olunması, dövlət qurumları, beynəlxalq və yerli ictimai təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, Şuranın işçi orqanlarının yaradılması istiqamətlərini əhatə edib. Müvafiq icra qurumları ilə effektiv əlaqələrin qurulmasına və bu əsasda məlumat mübadiləsinin aparılmasına xüsusi diqqət yetirilib.

Nəzəri-konseptual müstəvidə həyata keçirilən fəaliyyət miqrasiya siyasətinin gücləndirilməsi, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin



hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və bu səpkidə digər vəzifələri əhatə edib.

Operativ-taktiki müstəvidə həyata keçirilən fəaliyyətlər bilavasitə miqrantlarla bağlı olan vəzifələri əhatə etməklə, əsasən, onların problemlərinin həllinə yönəlib. 272 qaçqın və sığınacaq axtaran şəxs üçün İctimai Şuranın xətti ilə Azərbaycan dili kursları təşkil edilib, 860 qaçqın ailəsinə humanitar və 250 qaçqına tibbi yardımlar göstərilib. Bununla yanaşı, təhsil problemi ilə üzləşən 400-ə yaxın miqrant uşağa köməklik göstərilib. Fəaliyyəti müddətində İctimai Şura ictimaiyyətlə əlaqələr məsələsinə xüsusi diqqət yetirir. Şuranın xətti ilə məlumat sessiyaları və ictimai nəzarətlə bağlı "dəyirmi masa"lar, həmçinin bir sıra MDB ölkələrində miqrasiya sahəsində fəaliyyət göstərən icra qurumlarının, ekspert dairələrinin nümayəndələrinin iştirakı ilə miqrasiyanın aktual məsələlərinə həsr edilən

videokörpülər təşkil olunub, Şura üzvlərinə istinadən 380-ə yaxın mətbu orqanda material dərc olunub, sosial şəbəkələrdə İctimai Şuranın rəsmi səhifəsi açılıb.

Azərbaycan Respublikası miqrasiya sahəsində çox zəngin təcrübə toplamağa və bu sahədə özünün yeni modelini qurmağa müvəffəq olub. Qaçqın və məcburi köçkünlərlə, sığınacaq axtaranlarla, həmçinin ölkənin həudurları daxilində əmək fəaliyyəti ilə məşğul olan və burada yaşayan əcnəbilərlə, o cümlədən xaricdə yaşayan və orada çalışan azərbaycanlılarla bağlı həyata keçirilən siyasətin əsas komponentləri həmin modelin tərkib elementləridir.

Məhz bu elementlər hesabına Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən dövlət siyasəti miqrasiya müstəvisində büruzə verən və aktuallığı ilə xarakterizə edilən məsələləri effektiv şəkildə həll edir. Bu siyasət daim yeni çağırışlara cavab verəcək dərəcədə gücləndirilir və təkmilləşdirilir.

Azər Allahverənov

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Sosial fəlsəfə üzrə fəlsəfə doktoru.

"MigAz" - Miqrasiya sahəsində yeni söz

Miqrasiya innovasiyalarının tətbiqi günün tələbidir


Sürətlə inkişaf edən ölkəmizdə bütün istiqamətlərdə informasiya texnologiyalarının geniş tətbiqi həyata keçirilir. Bu, Dövlət Miqrasiya Xidmətindən də yan keçməyib. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən elektron xidmətlər mobil tətbiqin hazırlanması zərurətini yaratdı.

Söhbət MigAz-dan gedir. Yeni mobil tətbiq dünyanın istənilən yerindən miqrasiya məsələlərinin sürətli həllinin həyata keçirilməsini əlçatan edir.


MigAz bir çox funksionallıqları ilə seçilir. 3 dildə təqdim olunan mobil əlavə olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin, eləcə də müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza, onlayn məsləhətçi, həmçinin xidmətin digər istiqamətlərindən istifadəyə imkan verir.

Mobil tətbiq yükləndiyi andan olduğu yer üzrə qeydiyyat haqqında bildiriş mütəmadi olaraq ekranda görünəcək. Qeydiyyatla alınan zaman istifadəçiyə "push-notification" (bildiriş) göndərilir. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti qalmaq istəyən

əcnebilir və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq üzərindən bir neçə dəqiqə ərzində olduğu yer üzrə qeydiyyata müraciət edə və yaratdığı şəxsi kabinet vasitəsilə müraciətinin təsdiq olunub-olunmamağı haqqında bildiriş əldə edə bilirlər. Şəxsi kabinet bölməsində istifadəçinin müraciətlərinin



siyahısı təqdim olunur. Buradan ünvanların siyahısına baxmaq və yeni ünvan daxil etmək mümkündür. İstifadəçilər üçün Azərbaycanın tarixi, miqrasiya qaydaları, vizanın növləri və alınması, ölkəmizdəki turistik məkanlar barədə məlumat bazası da təqdim olunur.




DÖVLƏT MİQRASIYA XİDMƏTİ RƏQƏMLƏRLƏ

2019-CU İLİN I YARIMILI ÜZRƏ

STATİSTİK MƏLUMATLAR


Ölkəyə gələn ecnəbilər




Müvəqqəti yaşamaq üçün icazə




Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət




Daimi yaşamaq üçün icazə (ölkələr üzrə)



Daimi yaşamaq üçün icazə (ümumi statistika)



Miqrasiya qanunvericiliyinin tələblərinin pozulması



"15+15" TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ MİNLƏRLƏ İNSAN MİQRASIYA QAYDALARI HAQQINDA MƏLUMAT ALMAQ İMKANI ƏLDƏ EDİB

Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi "15+15" təbliğat-təşviqat kampaniyası 1 ay müddətində ictimaiyyətin maarifləndirilməsi işinə öz töhfəsini verib. Kampaniya çərçivəsində bir sıra qurumlarla əməkdaşlığa başlanılıb. Fərqli dizaynda hazırlanan flayer və posterlər, maraqlı görüntülərin yer aldığı videoçarx

- *“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC*
- *“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC*
 - *“Azərbaycan Dəmir Yolları” QSC*
- *Park Cinema və Cinema Plus kinoteatrlar şəbəkəsi*
 - *189 Taksi*
 - *Park Bulvar*
 - *Dəfnə və Dalida*

restoranlar şəbəkəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də ictimaiyyətə təqdim edilib. Uğurla təşkil edilən təbliğat-təşviqat kampaniyasında Xidmət əməkdaşlarının yaxından iştirakı xüsusilə vurğulanmalıdır.

Kampaniya çərçivəsində 40 000 flayerin və 700 posterin hədəf qruplarına çatdırılması təmin edilib.

Tərəfdaşlarımızın hər birinə təşəkkür edirik !!!



Dövlət Miqrasiya Xidməti "Miqrasiya könüllüsü" layihəsinə start verib.

Ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqətində olan bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə düzgün istifadə edilməsidir.

Fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quran Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi "Miqrasiya

könüllüsü - Sən fərqlisən!" layihəsi gənclər tərəfindən maraqla qarşılanıb. Layihənin əsas məqsədi gənclərə yeni biliklər və təcrübə əldə etmək, şəxsi inkişaflarını yeni imkanlarla təmin etmək, Xidmətin fəaliyyətinə cəlb etməklə, onları bu sahə ilə daha yaxından tanış etmək imkanı yaratmaqdır.

Yüzlərlə gənc Miqrasiya Könüllülərinin komandasına qoşulmaq istəyi ilə müraciət edib. Gənclər Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək, gələcək karyera üçün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq, beynəlxalq tədbirlərə qatılmaq, eləcə də beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış

olmaq və bu prosesdə iştirak imkanı qazanacaq, yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar.

"Miqrasiya Könüllüsü- Sən fərqlisən!" şüarı ilə fəaliyyətə başlayan layihənin

ən üstün cəhəti gələcəkdə həmin gənclərin tək cəhətli könüllü kimi yox, həm də layihələrdə idarəedici liderlər kimi formalaşmasına

dəstək verməkdir.

Artıq Miqrasiya Könüllülərinin İctimai Birliyi yaradılıb. Hazırda müxtəlif layihələr həyata keçirilir. Gənclərimizi sıralarımızda görməkdən məmnunluq.

Qeyd edək ki, Miqrasiya könüllülərinin "Facebook" səhifəsi fəaliyyət göstərir.



"Miqrasiya könüllüsü - Sən fərqlisən!"

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində ölkəyə yer üzrə qeydiyyatata alınmalıdırlar.



www.fb.com/MiqrasiyaKonullusu



Miqrasiya Könüllüsü

Sən fərqlisən!



Xidmət əməkdaşları “Breyn-Rinq” intellekt yarışmasında

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının hərtərəfli bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif idman, bilik və mədəniyyət aksiyaları həyata keçirilir. “Breyn-Rinq” intellektual yarışması da Xidmət əməkdaşlarının biliklərinin sınağı

üçün əla fürsət yaradıb. Yarışmada Xidmət əməkdaşlarından ibarət 12 komanda birinci yer uğrunda mübarizə aparıb. Suallar müxtəlif sahələri əhatə etməklə bərabər, miqrasiya məsələlərinə də aid olub.

Gərgin mübarizə şəraitində keçən bilik yarışmasının qalibi “Pleymeyker-12” komandası olub. “İdea” komandası II, “Xəzinə” isə III yerlə kifayətlənib. Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar. Bilik yarışmasının ən fəal iştirakçlarına isə xatirə hədiyyələri təqdim olunub.

**Dövlət Miqrasiya
Xidməti hansı
ölkələrlə əlaqələri
genişləndirir? səh 42**



“Miqrant” mövzusunda foto və video müsabiqənin qalıbları mükafatlandırılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 12-ci ildönümü münasibəti ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə “Miqrant” adlı foto və video müsabiqə keçirilib. Müsabiqəyə yaradıcı şəxslər tərəfindən bir-birindən maraqlı vizual yaradıcılıq materialları təqdim olunub. Ümumilikdə foto müsabiqəsinə 18 müəllifin 44 işi, video nominasiya üzrə isə 11 müəllifin 12 işi qeydiyyatdan keçib.

Müsabiqəyə təqdim edilən vizual təsvir vasitələri və video materiallar münisflər heyətinin sədri, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, münisflər heyətinin üzvləri, rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov, Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov, “AzərTac”-ın fotomüxbiri, əməkdar mədəniyyət işçisi İlqar Cəfərov, əməkdar artist Nərgiz Cəlilova, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov tərəfindən qiymətləndirilib.

Fotoqraflar Aydın Məmmədovun “Seneqal Respublikasının miqrantları”, Lalə Nağıyevanın “Suriyalı qaçqınlar” və Kərim Abbasovun “Getmə, getmə” fotoları 3-cü yerə layiq görülüb. Emil Hüseynovun “Pakistanlı uşaq” və Mirnaib Həsənoğlunun

“Qarabağlı məcburi köçkün uşaqlar” fotoları isə 2-ci yerə qiymətləndirilib. “Ən yaxşı foto” nominasiyasında 1-ci yerə əfqanıstanlı müəllif Əhməd Cavad Əkbərzadənin “Qadının qəmgin hissləri” işi layiq görülüb.

Müsabiqənin video nominasiyasında “M prodakşın”-ın “Sən xoşbəxtsən” videoçarxı 3-cü yerin mükafatını qazanıb.



Ceyhun Türksoyun “YOL”, Elşən Əliyevin “Ən tək” filmləri 2-ci yerə layiq görülüb. “Ən yaxşı film” nominasiyasında Mehman Rəsulovun “Bumeranq” filmi baş mükafatı qazanıb.



Vüsal Hüseynov

Dövlət Miqrasiya Xidmətinin rəisi



Dünyada baş verən miqrasiya prosesləri, ölkəmizdə bu sahədə aparılan islahatlar, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər və yeniliklərin yaradıcı insanların vasitəsi ilə cəmiyyətə çatdırılması çox faydalı və məlumatlandırma baxımından effektivdir. Gələcək illərdə müsabiqəmizin istər coğrafi miqyasının, istərsə də iştirakçı sayının daha da artacağına ümid edirəm. Müsabiqəyə qatılan hər bir iştirakçıya təşəkkürümü bildirirəm.

Nərgiz Cəlilova

Əməkdar artist



Düşünməzdim ki, qalıbları müəyyən etmək bu dərəcədə çətin olacaq. Şəkillərə və videoçarxlara baxanda çox təsirlənirdim. Dövlət Miqrasiya Xidməti çox vacib və nəcib bir layihənin öhdəsindən uğurla gələ bildi. Təbrik edirəm.



Müşfiq Hətəmov

Əməkdar incəsənət xadimi



Müsabiqə olduqca əhəmiyyətlidir. Dövlət Miqrasiya Xidmətinin bu təşəbbüsü bir yenilikdir. Möhtəşəm layihə alındı. Sosial çarxların təsiri hər zaman effektiv və fərqli olur. Əminəm ki, gələcək illərdə iştirakçıların sayı daha da artacaq.



Yeni layihələr


Xatırladaq ki, təqdim olunan fotolar Azərbaycan, Türkiyə, ABŞ, Çexiya və Almaniya dövlətlərinin ərazisində çəkilib.

Müsabiqə iştirakçıları öz əl işlərində həm qanuni, həm də qanunsuz miqrasiya ilə bağlı miqrant həyatını, miqrasiya sahəsi üzrə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların, qaçqınların və s. insanların həyat tərzini, miqrantların cəmiyyətə faydası və integrasiyasını, insanların bu şəxslərə münasibətini, eləcə də ictimai faydalı mesajları əks etdiriblər.



SUALLAR

- 1) "Ən yaxşı"nı müəyyənləşdirmək üçün keçirilən yarış?
- 2) Ərəb dilindən tərcümədə həm də "hökm edən" mənasını verən söz?
- 3) Yarışın həlledici mərhələsi?
- 4) Elm, incəsənət, xalq təsərrüfatı və başqa sahələrdəki böyük xidmətlərinə görə xüsusi mükafata layiq görülmüş şəxs?
- 5) Xüsusi nişan, fəxri ad, qiymətli hədiyyə?
- 6) Cisimlərin səhv, təhrif olunmuş şəkildə qavranılması?
- 7) Müxtəlif proseslərin kəmiyyət vəziyyətinin cizgilərlə təsviri?
- 8) Real süjetin statistik təsvirini əks etdirən texnika?



MÜKAFATA LAYİQ
GÖRÜLMÜŞ
FOTOLAR





Azərbaycanda yaşayan əfqanıstanlı qaçqın xanım ölkəsindəki müharibə səbəbindən acı tale yaşayan həmyerliləri ilə bağlı xəbərləri oxuyarkən göz yaşlarına boğulur. Şəkil onun həyat yoldaşı tərəfindən fotoaparata yaddaşına həkk olunub.



Foto: "Qadının qəmgin hissləri"
Müəllif: Əhməd Cavad Əkbərzadə

*Foto: "Pakistanlı uşaq"
Müəllif: Emil Hüseynov*



Dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda əcnəbi ailələrdə böyüyən uşaqlar diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Şəkildə balaca qızın sevinci, dövlətimizin nəinki ölkə vətəndaşlarına, həm də əcnəbi ailələrdə böyüyən uşaqlara qayğısının təzahürüdür.





1998-ci ildə lentə alınan fotoda neft buruqları arasında yaşayan Dağlıq Qarabağdan məcburi köçkün düşən uşaqların "qayğısız" illəri əks olunub.



Foto: "Qarabağlı məcburi köçkün uşaqlar"
Müəllif: Mirnaib Həsənoğlu



Foto Türkiyə ilə sərhəddə məskunlaşmış Suriyadan didərgin düşən qaçqın uşaqların həyat tərzini, gündəlik yaşamını əks etdirir. Şəkil müharibə və terrorun daha çox gələcəyimiz olan uşaqları sarsıtdığını göstərir.



*Foto: "Suriyalı qaçqınların həyat tərzü"
Müəllif: Lalə Nağıyeva*

Foto: "Seneqal Respublikasının Miqrantları"
Müəllif: Aydın Məmmədov



11 sayılı cəzaçəkmə müəssisəsində çəkilən foto ölkə rəhbərliyinin humanist siyasəti sayəsində əfvə düşən Seneqaldan olan əcnəbi məhbusların azadlığa çıxacaqları anı səbirsizliklə gözlədiklərini əks etdirir.





Foto İçərişəhərdə əcnəbi xanım övladı ilə mehmanxanadan çıxarkən lentə alınıb.



Foto: "Getmə, getmə"
Müəllif: Allahkərim Abbasov



**QAN VER,
HƏYAT VER!**

Talassemiyeasız həyat naminə!

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Talassemiyeasız həyat naminə” layihəsi çərçivəsində talassemiyealı xəstələr üçün qanvermə təşəbbüsünə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da böyük ruh yüksəkliyi ilə qoşulublar.

Miqrasiya işçilərinin peşə bayramı ərəfəsində keçirilən humanist kampaniyada DMX-nin rəhbər şəxsləri başda olmaqla, 170-dən çox Xidmət əməkdaşı qan verərək talassemiyeadan əziyyət çəkən uşaqlara öz yardımlarını göstəriblər. Dövlət Miqrasiya Xidməti və Azərbaycan Talassemiye Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiye və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub.



Miqrasiya orqanları işçiləri peşə bayramını qürurla qeyd edib



19 mart Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Xidmət əməkdaşları, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üzərinə tər qərənfillər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.





19 Mart – miqrasiya orqanları işçilərinin peşə bayramı

günündə bir qrup Xidmət əməkdaşı Xidmət rəisi tərəfindən mükafatlandırılıb. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vüsal Hüseynov tərəfindən 34 əməkdaşa xüsusi rütbə, 44 əməkdaşa fəxri fərman verilib, 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmri oxunub və 47 əməkdaşa təşəkkür elan olunub.

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq ilbəl genişlənir



Yarandığı vaxtdan Dövlət Miqrasiya Xidməti (DMX) ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə və beynəlxalq layihələrdə iştirakının təmin olunmasına xüsusi önəm verib, miqrasiya sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığını inkişaf etdirib.

Ötən dövr ərzində Xidmət Birləşmiş Millətlər Təşkilatı (BMT), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Avropa İttifaqı (Aİ), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Müstəqil Dövlətlər Birliyi (MDB) kimi təşkilatlarla, o cümlədən Praqa, Budapeşt və Almatı prosesləri çərçivəsində miqrasiya sahəsində çoxtərəfli əməkdaşlığını uğurla davam etdirib, bir sıra effektiv nəticələr əldə edib.

Ötən ilin 27-30 noyabr tarixlərində İsveçrə Konfederasiyasında miqrasiya sahəsində ölkəmizin mühüm beynəlxalq tərəfdaşlarından olan BMqT Şurasının 109-cu sessiyasında Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı və bu mötəbər təşkilatın baş



direktoru Antonio Vitorino, eləcə də BMT QAK-ın Ali Komissarı Filippo Grandi ilə görüşləri Dövlət Miqrasiya Xidmətinin beynəlxalq tərəfdaşlarla münasibətlərinin inkişaf etdirilməsinə mühüm töhfə verib.

Eyni zamanda, ötən dövr ərzində Xidmət rəhbərliyi MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasında da ölkəmizi layiqincə təmsil edib, iclaslar zamanı miqrasiyanın müxtəlif aspektlərinə dair məruzələrlə çıxış edib.

BMqT, BMT QAK və MSİBM ilə əməkdaşlıq şəraitində ötən il

həyata keçirilib, faydalı təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli nəticələr əldə edilib. Hazırda, yeni layihələrin razılaşdırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

İkitərəfli əməkdaşlıq çərçivəsində DMX bir çox ölkənin miqrasiya sahəsinə məsul qurumları ilə qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış,

Miqrasiya Xidməti yarandığı vaxtdan bəri miqrasiya sahəsində əməkdaşlığa dair imzalanmış ilk ikitərəfli hökumətlərarası sazişdir. Saziş miqrasiya proseslərinin tənzimlənməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəm-



ərzində miqrasiyanın müxtəlif aspektlərini özündə ehtiva edən 6 beynəlxalq layihə uğurla

miqrantların sosial müdafiəsi və digər istiqamətlər üzrə əlaqələrini daha da inkişaf etdirib. Həmçinin ölkəmizin bu sahədə digər dövlətlərlə müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb.

Belə ki, 19 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Qeyd edək ki, bu, Dövlət

ləndirilməsi və inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının gücləndirilməsində, miqrasiya sahəsində statistik, elmi-metodik və qarşılıqlı maraq kəsb edən digər məlumatların mübadiləsində və müvafiq sorğuların icrasında, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayacaqdır.

Hazırda bu cür ikitərəfli saziş və memorandumların ölkəmiz üçün miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər dövlətlərlə də bağlanması istiqamətində işlər





davam etdirilir.

Beynəlxalq tərəfdaşlarla mütəmadi görüşlərin və dialoqun aparılmasına xüsusi önəm verilərək bir sıra dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən qurumlarının rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib. Belə ki, 28-31 yanvar 2019-cu il tarixlərində Niderland Krallığının Repatriasiya və Geriqaytarma Xidmətinin dəvəti əsasında Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin adıçəkilən ölkəyə rəsmi səfəri baş tutub.

Dəvətlərimiz əsasında isə Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında Baş Yaşayış İcazəsi İdarəsinin rəisi Talal Marefinin, Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun, Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini İsmayıl Çataklının rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə səfərləri olub.

Bundan başqa, DMX-nin təklifi əsasında cari ilin 2-3 may tarixlərində Bakıda keçirilmiş

V Ümumdünya Mədəniyyətlər-
arası Dialoq
Forumunda
iştirak etmək
məqsədilə
Monteneqro
Daxili İşlər
naziri Mevludin
Nuhodzicinin
rəhbərlik etdiyi
nümayəndə heyəti
respublikamıza
səfər edib. Qeyd
olunan nümayəndə
heyətləri ölkəmizə


səfərləri çərçivəsində Dövlət
Miqrasiya Xidmətində keçirilən
görüşlərlə yanaşı, Azərbaycanın
aidiyyəti dövlət qurumlarında da
müzakirələr aparıblar.

Müvafiq dövr ərzində Xidmətdə
xarici dövlətlərin ölkəmizdə
fəaliyyət göstərən diplomatik
nümayəndəliklərinin rəhbərləri ilə
də məhsuldar görüşlər keçirilib.

Xidmət rəisinin Avropa İttifaqına
üzv dövlətlərin ölkəmizdəki
diplomatik nümayəndəlikləri-
nin rəhbərləri, eləcə də Dövlət
Miqrasiya Xidməti yanında
Məşvərət Şurasının yaradılması
ilə bağlı Azərbaycanda fəaliyyət
göstərən sahibkarlar təşkilat-
larının, işəgötürənlərin assosiativ
birliklərinin və iri şirkətlərin
nümayəndələri ilə görüşləri
ölkəmizə təşrif buyuran, müvafiq
icazələr əsasında yaşayan və
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olan əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin hüquq və
azadlıqlarının qorunmasına,
miqrasiya sahəsində yaranan
problemlərinin tam şəffaflıq
şəraitində həllini tapmasına xidmət
edib.

Bundan başqa, 2019-cu ilin yanvar
ayında 40-dan çox xarici ölkənin
Azərbaycan Respublikasında
akkreditə olunmuş diplomatik
nümayəndəlik və konsulluqlarının
məsul şəxsləri ilə ölkəmizdə
miqrasiya sahəsində həyata
keçirilən yeniliklərlə bağlı Xidmətdə
keçirilmiş maarifləndirici tədbir
DMX-nin miqrasiya sahəsində
bütün tərəflərlə dialoqa daim açıq
olduğunu bir daha nümayiş etdirib.

Qloballaşan dünyada düzgün
miqrasiya siyasətinin forma-
laşdırılması hər bir dövlət üçün
əsas prioritetlərdən biridir. Bu
istiqamətdə ölkələr arasında
miqrasiya sahəsində ikitərəfli və
çoxtərəfli əməkdaşlığın qurulması
miqrantların qanuni, təhlükəsiz,
nizamlı şəkildə yerdəyişməsinə,
onların hüquqlarının qorunmasına
xidmət etmiş olur.



Xidmətin əsas beynəlxalq tərəfdaşlarından olan Beynəlxalq Miqrasiya Təşkilatının "Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi" layihəsi çərçivəsində Xidmət əməkdaşlarının dil biliklərinin yüksəldilməsi məqsədilə dil laboratoriyasının açılışı olub.

Qeyd edək ki, "Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi (CMBA)" layihəsinin icrasına 2014-cü ildən başlanılıb. Layihə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə Avropa İttifaqının (Aİ), BP və onun tərəfdaşlarının, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, eləcə də Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilir.

Qanunsuz miqrasiyanın qarşısının alınması daim diqqət mərkəzindədir

Möhkəm ictimai-siyasi sabitliyin bərqərar olması, beynəlxalq aləmdə nüfuzunun artması, transmilli layihələrin uğurlu icrası,

dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması, həmçinin Avropa və Asiyanın qovşağında tranzit rolunu oynaması qanunsuz



turizm potensialının gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək Azərbaycanı miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəsinə çevirib. 2019-cu ilin I yarımili ərzində respublikamızın sərhəd buraxılış məntəqələrində 1.409.724 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir.

Respublikanın coğrafi mövqeyi miqrasiya proseslərinin sürətlə baş verməsi halında mərkəz rolunu oynayır. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan qanun çərçivəsində qapılarını bütün qonaqlara açır: "Azərbaycanın qapıları xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. Əcnəbilər ölkəmizə gələ, yaşaya, işləyə və təhsil ala bilərlər. Lakin bütün bunlar qanun çərçivəsində tənzimlənəlməlidir".

Belə ki, Azərbaycanın bir sıra

miqrasiya üçün əlverişli şərait yaradır. Təbii ki, dünyanın bütün ölkələrində qanunsuz miqrasiya halları var. Ölkəmizdə bu kimi neqativ təsirlərin qarşısını almaq üçün Dövlət Miqrasiya Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.



Çünki qeyri-qanuni miqrasiyanın qarşısının alınması ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, miqrasiya axınlarının tənzimlənməsi, miqrantların öz hüquqlarını həyata keçirməsi üçün vacib amildir.

Təkcə cari ilin 6 ayı ərzində ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən 6327 qərar qəbul edilib.

Qərarlardan 3543-ü İnzibati Xətalər Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüduqlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 2337-si ölkəni tərk etmə, 1206-sı ölkə ərazisində yaşamanı qanuniləşdirmə barədədir.

Ölkə ərazisində qanunsuz yaşayan, eləcə də qaçqın statusu almaq niyyətində olan şəxslər hüquqi statusları müəyyənləşənədək,



aradan qaldırmaq üçün internet resurslarının imkanlarından bəhrələnir.

Bundan başqa, Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib.

Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələri düzgün və vaxtında icra edərək, qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirərək, respublikanın milli təhlükəsizliyinə öz töhfəsini verməkdədir.

qanunda göstərilən müddətə kimi, Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara uyğun Qanunsuz Miqrantların Saxlanması Mərkəzlərində yerləşdirilir, qanun çərçivəsində tədbirlər görülür, müvafiq qərarlar qəbul olunur.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyanın mahiyyəti, törətdiyi fəsadlar və eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırma və maarifləndirmə işinin təşkilini də daim diqqət mərkəzində saxlayır. Sırr deyil ki, qanunsuz miqrasiyaya qarşı ən effektiv vasitələrdən biri də məhz məlumatlandırma tədbirləridir. Hazırda Xidmətin olduğu yer üzrə qeydiyyatla bağlı Azərbaycan, rus, ingilis və ərəb dillərində hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir, zaman-zaman müxtəlif maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmçinin olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma müddətinin uzadılması, iş icazəsi, müvəqqəti və daimi yaşama qaydaları, eləcə də

dövlət rüsumlarını özündə əks etdirən bukletlər hazırlanıb və hədəf quruplarına çatdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Bu məqamda bir məsələni də qeyd etmək yerinə düşər ki,



Dövlət Miqrasiya Xidməti sosial şəbəkələrin imkanlarından istifadəyə də xüsusi önəm verir. Xidmət rəsmi "Twitter", "Facebook" səhifələri, "Youtube" kanalı vasitəsilə ictimaiyyəti maarifləndirir, qanunsuz miqrasiyanı yaradan səbəblərdən ən birincisi olan məlumatsızlığı

Miqrasiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması diqqət mərkəzindədir

2019-cu il Dövlət Miqrasiya Xidmətində "Tədris ili" elan olunub. Xidmət əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılması məqsədi ilə bütün struktur bölmələrdə aylıq və rüblük təlimlər təşkil edilib.

Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris mərkəzinin İş Planına uyğun olaraq, Xidmətin bütün fəaliyyət istiqamətlərini əhatə edən kurslar təşkil olunur. Kurslar aşağıdakı istiqamətlər üzrə aparılır:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması tələb olunmur.



- Təlim prosesinin yüksək səviyyədə təşkili;
- Mənəvi keyfiyyətlərin və peşəkar xüsusiyyətlərin formalaşdırılması;
- Tədris-metodiki materialların hazırlanması;
- Tədris bazasının inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
- Miqrasiya sahəsində ixtisaslı kadrların hazırlanması;
- Əməkdaşlar üçün peşə hazırlığı və ixtisasartırma kurslarının təşkili.



Eyni zamanda, Mərkəz Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi məqsədilə ödənişsiz kurslar təşkil edir.

Kurslarda iştirak etmək istəyən şəxslər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi vasitəsilə müraciət edə bilərlər.

Miqrasiya sahəsində imzalanmış mühüm beynəlxalq sənədlər

"Təhlükəsiz, qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt" və "Qaçqınlar üzrə Qlobal Pakt"

2018-ci il dekabrın 17-də BMT-nin Baş Assambleyası tərəfindən "Təhlükəsiz, Qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt" 152 səsle, "Qaçqınlar üzrə Qlobal Pakt" isə 181 səsle təsdiqlənib.

BMT-nin himayəsi altında hazırlanmış və hökumətlərarası razılaşdırılmış bu beynəlxalq sənədlər qlobal miqrasiyanın bütün aspektlərini əhatə edir. Sazişlər miqrasiya sahəsində beynəlxalq əməkdaşlığa dəstəyi nümayiş etdirməklə dövlətlərin suveren hüququna hörmət edən və məcburi xarakter daşımayan sənədlərdir. 19 sentyabr 2016-cı ildə dövlət və hökumət başçıları ilk dəfə beynəlxalq səviyyədə BMT Baş Assambleyasında miqrasiya və qaçqınlarla bağlı problemləri müzakirə etmək üçün bir araya gəldilər. Bu görüş zamanı BMT Üzv Dövləti tərəfindən miqrantların yerdəyişməsi məsələsinə dair hərtərəfli yanaşmanın və qlobal səviyyədə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayan "Qaçqınlar və Miqrantlar üzrə Nyu-York Bəyannaməsi" qəbul edildi. Nəticədə, qaçqınların və digər miqrantların genişmiqyaslı hərəkətliliyini nəzərə alaraq, Bəyannamədə miqrasiya sahəsində universal sənədlərin - "Təhlükəsiz, Qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt" və "Qaçqınlar üzrə Qlobal Pakt"-ın hazırlanması razılaşdırıldı.

"Təhlükəsiz, Qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt"-ın əsas məqsədləri aşağıdakılardır:

- Beynəlxalq miqrasiyanın idarə olunması üzrə beynəlxalq əməkdaşlığa dəstək verilməsi;
- Beynəlxalq miqrasiya ilə bağlı ən aktual problemlərin həlli üçün siyasi yolların geniş seçim variantlarının təqdim edilməsi;



- Dövlətlər tərəfindən öz miqrasiya reallıqları və imkanlarına əsaslanaraq, Sazişin nəzərdə tutduğu məsələlərin azad və rahat şəkildə həll edilməsi.
- "Qaçqınlar üzrə Qlobal Pakt" qaçqın problemlərinin daha effektiv həllinin beynəlxalq əməkdaşlıq olmadan əldə edilə bilməyəcəyini qəbul edərək daha asan proqnozlaşdırılan və ölkələr arasında bu sahədə ədalətli məsuliyyət bölgüsü üçün bir çərçivədir. Bu Saziş qaçqınların məskunlaşdığı cəmiyyətlərdə onlar üçün lazımi dəstəyin təmin olunması və səmərəli həyat sürmələri üçün hökumətlər, beynəlxalq təşkilatlar və digər tərəfdaşlar üçün istinad sənədidir. Eyni zamanda, Saziş həm qaçqınlara, həm də onları qəbul edən icmalara fayda gətirərək, dünyanın qaçqın probleminə münasibətini dəyişdirmək üçün unikal bir fürsətdir.
- "Qaçqınlar üzrə Qlobal Pakt" dörd əsas məqsədi əhatə edir:
- Qaçqınları qəbul edən ölkələrin yükünün azaldılması;
- Qaçqınların özlərini təmin etmək bacarıqlarının artırılması;
- Üçüncü ölkələrdə məskunlaşmaq imkanının artırılması;
- Mənşə ölkələrinə təhlükəsiz və ləyaqətli qayıdış üçün şəraitin yaradılması.

Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası istər Sazişlərin müzakirəsi, istərsə də qəbulu prosesində sənədlərə tam dəstəyini nümayiş etdirmiş və onların qəbul olunmasının lehinə səs vermişdir.




Fransa Şengen zonasının ixtisar olunmasını təklif edir

Fransa prezidenti Emmanuel Makron Şengen zonasının reformasiya olunmasını təklif edib. Makron miqrasiya siyasəti sahəsində bir sıra dövlətləri kifayət qədər həmrəy olmamaqda qınayaraq, "Ümumi sərhədlər, Şengen, Dublin sazişləri artıq işləmir" - deyə bildirib.

SUALLAR

- 1) Türk dili hansı dil ailəsinə aiddir?
- 2) 2001-ci il UEFA kubokunun final oyununda məğlub olan komanda?
- 3) Türkmənistanın pul vahidi hansıdır?
- 4) Dünyanın ən böyük metro sistemi hansı şəhərdə yerləşir?



Sərhəddə anası üçün ağlayan qızın fotosu - "İlin ən yaxşısı" oldu

Hondurasdan olan azyaşlı Yanelanın ABŞ ilə Meksika sərhədində ağladığı zaman çəkilmiş fotosu "World Press Photo" təşkilatı tərəfindən "İlin ən yaxşı fotosu" nominasiyasının qalibi elan edilib.

Fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşı Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. Sançesin sözlərinə görə, o, Mərkəzi Amerika və Meksika ərazisini keçərək ABŞ-a çatmaq, sığınacaq almaq üçün bir ay vaxt itirib.

Xatırladaq ki, Tramp administrasiyası Meksikadan Birləşmiş Ştatlara qeyri-qanuni keçən və sərhəddə həbs olunan valideynləri uşaqlarından ayırmaq praktikasını tətbiq etmişdi. Lakin bu fotodan sonra baş vermiş ictimai rezonans və çoxsaylı tənqidlər 2018-ci ilin 20 iyununda həmin qərarın ləğv edilməsi ilə nəticələnib.





Qlobal Miqrasiya Məlumat Portalı: innovativ elektron alət

Belə bir fikir var- "Informasiya da neft kimi strateji əhəmiyyətə malikdir, çünki o da müəyyən şəkildə dəyər yarada bilər". Məhz məlumatların işlənilməsi prosesi, yəni, toplanması, təhlili, yayılması və istifadəsi əsas dəyər yaradan amildir. "Big Data" (irihəcmli məlumat toplusu) təkbaşına real dəyər yarada bilməz. İnformasiya (böyük həcmli məlumatlar və ya əksinə) miqrasiya sahəsində mövcud problemlərin mürəkkəbliyinin daha aydın başa düşülməsi və miqrasiya problemlərinin həll edilməsi üçün siyasi qərarların verilməsi məqsədi ilə tətbiq edildikdə yüksək dəyər qazanır.

Innovasiya - miqrasiya statistikası problemlərini həll edir

Innovativ yanaşma miqrasiya məlumatlarının emal olunmasının hər bir mərhələsində mümkündür və əgər tətbiq edilərsə, məlumatın dəyəri arta bilər. Bəs, miqrasiya məlumatlarında innovasiya nədir?

Sadə dildə desək, innovasiyalar miqrasiya məlumatları sahəsində məlumat istehsalçılarına və istifadəçilərinə informasiyanın maksimum dəyər və ya təsir gücü qazanmasına imkan verən yeni həll yollarıdır.

Miqrasiya məlumatlarında innovasiyaların tətbiqi üçün xeyli səbəb var. Belə ki, informasiyanın təşkilində bir sıra çətinliklər qeydə alınır.

Məsələn:

- Məlumatlar parçalanmış və səpələnmişdir;
- Aktual deyil;
- Müqayisə olunma imkanı yoxdur;
- Komponentlərə bölünməmişdir;
- Əlçatan deyil;
- Çətin anlaşılan və mürəkkəb tərzdədir.

2018-ci ilin oktyabrında bu problemlər Praqa Prosesi üzv dövlətləri tərəfindən məlumatların toplanması, təhlili və paylaşılmasına dair tədbirdə, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada diqqətə çatdırılıb.


Qlobal Miqrasiya Məlumat Mərkəzindən olan Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, məlumat həcmi təlimlərində və dünyanın müxtəlif yerlərində keçirilən konfranslarda informasiyaların tətbiqində eyni problemlərin yaranmasını müəyyən ediblər.

Miqrasiya məlumatları sahəsində yeniliklər artmaqdadır

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində miqrasiya məlumatlarına olan tələbatın artması fonunda məlumat istehsalçıları və istifadəçiləri üçün informasiyanın əsl potensialının üzə çıxarılmasına imkan verəcək yeniliklərə ehtiyac yarandığı vurğulanıb. Qeyd edilməlidir ki, son zamanlar miqrasiya məlumatları sahəsində yeni səylər müşahidə

olunur. Aşağıda bir neçə nümunə göstərilib:

Hazırda müxtəlif regionlar Avropa İttifaqına üzv ölkələrin siyasətçiləri-ni və mütəxəssislərini məlumatlandırmaq üçün informasiya və təhlilləri özündə birləşdirən Praqa Prosesi Miqrasiya Observatoriyası-na uyğun miqrasiya rəsədxanaları yaradır. Həmçinin bu regionlar 2019-cu ilin aprelində həyata keçiriləcək analitik, vizuallaşdırma və inzibati məlumatların paylaşılmasına yönəldilən BMqT-nin Amerikalılararası və Karib məlumat



platforması kimi onlayn miqrasiya məlumat platformalarını işə salır.

Əlavə olaraq, böyük həcmli məlumatlardan istifadə edilən və ya həmin informasiyanı ənənəvi miqrasiya məlumatları ilə birləşdirən təşəbbüslər, məcburi miqrasiya və immiqrant inteqrasiyasının daha səmərəli olmasına və miqrantların ehtiyatlarının qiymətləndirilməsinə dəstək verir.

Beynəlxalq Miqrasiya Məlumat Portalı İnnovasiyalar qismində

İnnovasiyalar qlobal səviyyədə də həyata keçirilir. Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Məlumat Portalı siyasətlə məşğul olanlara, milli statistika orqanlarına, jurnalistlərə, həmçinin miqrasiya sahəsinə marağı olan ictimaiyyətə kömək etmək üçün aidiyyəti mövzunu əhatə edən məlumatları və mənbələri birləşdirir ki, bununla da beynəlxalq miqrasiya məlumatlarının getdikcə daha mürəkkəb mənzərəsini əhatə edə bilər. Portal əsas miqrasiya məlumatları problemlərini həll etmək məqsədi daşıyır və aşağıdakıları özündə ehtiva edir:

- Miqrasiya məlumatlarının daha asan başa düşülməsi və məlumatların səmərəli olmasını təmin etmək;

- Miqrasiya məlumatları ilə işləmək üçün bacarıq və savadı artırmaq;
- Miqrasiya məlumatları və informasiyanın daha əlçatan olmasını təmin etmək.

Portal asan başa düşülməni təmin edir

Portal bütün növ istifadəçilər üçün başadüşülən tərzdə interaktiv xəritənin vizuallaşdırılmasını, həm də miqrasiyaya aid səhifələrdə

olan infoqrafik məlumatların sadələşdirilməsini nəzərdə tutur. Bütün infoqrafikləri yükləmək mümkündür. Bundan əlavə, videolar və bloqlar bu portalı akademik jurnal və araşdırma sənədləri olmadan mövcud informasiyanı daha rahat əldə etmək üçün əlçatan resurs halına çevirir.

Portal məlumatları əlçatan edir

Portal bir interaktiv xəritədə 20 məlumat mənbəyində 75-dən çox göstəricini - indikatoru özündə toplayır.

Nəticədə istifadəçilərdə daha detallı araşdırma və təhlil apara bilmə imkanları yaranır.

Portalda ölkələr, subregion bölgələr, hətta illər üzrə məlumat əldə etmək mümkündür.

Burada bölgə və ya ölkə üzrə də əsas miqrasiya statistika məlumatları mövcuddur. Portal istifadəçiləri, həmçinin 30-dan çox mövzunu əhatə edən əsas qlobal, regional və bəzi hallarda milli məlumat mənbələrinə daxil ola bilərlər. Siyasətçilər və səlahiyyətli nümayəndələr üçün portal Miqrasiya üzrə Qlobal Sazişin 23 öhdəliyinə dair mövcud olan məlumat mənbələrinin xəritəsini təqdim edir. Bundan əlavə, istifadəçilər müvafiq menyunu seçərək, miqrasiya ilə bağlı Davamlı İnkişaf Məqsədləri və aidiyyəti məlumat mənbələrini araşdırma bilərlər.

İnnovasiyanı artırmaq əsas şərtidir

2017-ci ilin dekabr ayından portal 200-dən çox ölkədə təxminən

500 min şəxs tərəfindən istifadə olunub. Bu da miqrasiya məlumatlarına və statistikasına olan tələbatın göstəricisidir.

Portal məzmununu genişləndirib və yaxın gələcəkdə də bu tendensiya davam edəcək. 2019-cu ildən portala regional miqrasiya məlumatları, verilənlər bazaları, tematik səhifələr və yeni alətlər əlavə olunub.

Amma hər hansı bir sahədə olduğu kimi, miqrasiya məlumatlarında yeniliklərin ölçülməsi də risksiz deyil. Mümkün ola biləcək risklərdən biri paylaşılmış miqrasiya məlumatlarının və statistikalarının istifadə olunmadan köhnəlməsidir. Bu, resursların yoxluğu da daxil olmaqla, müxtəlif səbəblərdən baş verə bilər.

Əgər məlumatlar inandırıcı, real və yaxud faydalı deyilsə, miqrasiya statistikasının yenilənməsinə sərmayə yatırmaq çətinləşə bilər. Digər bir risk isə məxfilik və şəxsi məlumatlara dair hüquqların pozulmasıdır. Miqrasiya məlumatları, xüsusilə də böyük həcmli məlumatlarla bağlı olan bütün yeniliklər məxfilik hüquqlarını, etik standartları təmin etməli və fərdi məlumatları qorumalıdır.

Digər bir risk ehtimalı isə təkrarçılıqla bağlıdır. Əməkdaşlıq bu cür halların qarşısının alınması üçün ideal bir vasitədir. Gələcəkdə həm də məcburi köçkünlər haqqında məlumatlar və məsələnin miqyasını ölçmək üçün potensial yeniliklər istənilən halda həm problemlərin həlli, həm də müvafiq siyasət proqramının hazırlanmasında əhəmiyyətli rol oynayacaq.

<https://migrationdataportal.org>

Dövlət Miqrasiya Xidməti özəl sektorla əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikasının iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

İqtisadiyyatın şaxələndirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətliliyin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

Öz növbəsində Dövlət Miqrasiya Xidməti özəl sektorla əlaqələrin inkişafına öz töhfəsini verərək, ölkəmizdə fəaliyyət göstərən

sahibkarlarla mütəmadi görüşlər keçirir, eləcə də iş adamlarına münbit şəraitin yaradılmasını daim diqqət mərkəzində saxlayır.

Çoxsaylı görüşlərin nəticəsi olaraq, iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət imkanı verən qaynar xətt yaradılıb. Yaradılan qaynar xətt vasitəsilə daxil olan müraciətlər Xidmət tərəfindən operativ qaydada cavablandırılır.

Bununla yanaşı, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili, miqrasiya qanunvericiliyinin tələblərinin ölkədə biznes mühitinə təsirinin qiymətləndirilməsi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş təkliflərin hazırlanması məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılıb.

Tərkibinə Dövlət Miqrasiya Xidmətinin, qeyri-hökumət təşkilatlarının, habelə əcnəbi işçi qüvvəsini cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nümayəndələri də daxil olan Şuranın mütəmadi olaraq iclasları keçirilir. Bununla yanaşı, Caspian European Clubun, Amerika Ticarət Palatasının



(AMCHAM), Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin üzvləri ilə də ayrı-ayrılıqda görüşlər keçirilib, görüşlər zamanı miqrasiya qanunvericiliyində həyata keçirilən dəyişikliklər, yeniliklərin tətbiqi, innovativ yanaşmalar, perspektivdə duran istiqamətlər barədə məlumat verilib və çoxsaylı suallar cavablandırılıb.

Biznes dairələrindən gələn təkliflər nəzərə alınaraq, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin



edilməsi məqsədi ilə "ASAN viza" sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək vizaları daxil edilib. Bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasına haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluğunun təmin olunmasına xidmət edir.

Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

İşəgötürənlər isə öz növbəsində, əcnəbi işçi qüvvəsinə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyən edilmiş prosedurlara əməl etməlidirlər.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması tələb olunmur.



SUALLAR

- 1) "Apple" şirkətinin baş ofisi hansı şəhərdə yerləşir ?
- 2) Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında toplanmışdır.

- Misir Ərəb Respublikasının vətəndaşyam və Azərbaycan Respublikasında ali məktəblərdən birinə bakalavr pilləsinə qəbul olunmuşam. Təhsilim müddətində burada yaşamaq üçün icazə almağa görə nə qədər rüsum ödəməliyəm?

- Ali təhsil müəssisələrində əyani təhsil alan başqa ölkə vətəndaşlarına müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 60 manat, həmin müddət 20 iş günü olduqda isə 40 manat rüsum müəyyən edilib

Dövlət Miqrasiya Xidməti sosial şəbəkələrdə

www.facebook.com/miqrasiyaxidmeti



www.twitter.com/MigrationAZE



www.youtube.com/azresdmx

“Nostalji”

Oxuduğunuz məqalə real həyat hekayəsi əsasında qələmə alınıb. Yazının qəhrəmanı Dövlət Miqrasiya Xidmətinin müvafiq mərkəzində öz arzusu ilə yerləşdirilən sığınacaq axtaran şəxsdir. O, ölkəsində çəkdiyi əzab-əziyyətlərdən qurtulub, Azərbaycana pənah gətirib. Ölkəmizdə təhlükəsiz, sağlam və xoşbəxt həyat yaşamaq ümidi ilə...

“Küləklər şəhəri” onu isti, qumlu ölkənin mənəşəsindən xilas edib ağışuna aldı. Bu, Elmiranın sonuncu ümidi idi. Müsahibim Elmira Məmmədova (ad şərtidir) danışır:

- Mən X Respublikasının vətəndaşıyam. Atam 1938-ci ildə Bakıda dünyaya gəlib. Burada Dənizçilik Akademiyasını bitirərək, Həştərxan Dənizçilik Akademiyasına qəbul olunub.

Təhsilini başa vurduqdan sonra geri dönüb və keçmiş Kaspar limanında çalışıb. "Atam İçərişəhərdə yaşayıb. Sonralar onu işdən X ölkəsinə ezam ediblər. Orada kapitan vəzifəsində fəaliyyətini davam etdirib. Həmin ölkədə anamla tanış olublar. Anam o zamanlar dəniz limanındakı poliklinikada çalışıb. Bir müddətdən sonra isə Oailə qurublar”.

Bu izdivacdən dünyaya gələn 3 uşaqdan biridir Elmira. Ailənin sonbeşiyi. Müsahibim deyir ki, uşaqlığı xoş anlarla yaddaşına həkk olunub. Unudulmaz illərində Bakı ilə bağlı xatirələri də yer alır:

- Bütün təillərimi Bakıda, nənəmgildə keçirmişəm. İçərişəhərin hər dalanını, “5 mərtəbə” tərəfdə olan küçələri və bulvarı əzbər tanıyırdım. H.Hacıyev küçəsindən tramvayla “Şamaxinka”ya

qədər getməyim hələ də yadımdadır. “5 mərtəbə” adlanan ərazidə bazar var idi. O vaxtlar “Şamaxinka” deyirdilər. Bulvarda karusellər, dənizə gedən körpü, körpünün sonunda isə xudmani “Sadko” restoranı var idi.

Dənizə doğru uzanan körpü ilə Elmira xəyalən həmin illərə qayıdır. Köhnə Bakı, xeyirxah, qayğıkeş insanlar və Müslüm Maqomayevin, Polad Bülbüloğlunun eyvanlardan səslənən musiqiləri.

- X Respublikasında doğulmağıma rəğmən, ora mənim üçün həmişə yad olub. Olduqca isti və qumlu ölkə... X Respublikasında ailə qurdum, övladlarım dünyaya gəldi. Buna baxmayaraq, ruhumla, canımla həmişə Azərbaycana, Bakıya bağlı olmuşam. Bu eşq eynilə övladlarıma da yansayıb.

Elmiraya isə bu sevgi atasından keçib. O deyir ki, gəmi kapitanı olan atası müxtəlif ölkələrə səyahət edib. Amma Azərbaycan, Bakı limanı kimi yerlərə rast gəlməyib.

Elmira deyir ki, SSRİ dağıldıqdan sonra həmin vaxtlar bir çoxları da milliyəti azərbaycanlı olduğu üçün ölkədən çıxarılırdı.

- Bizə açıq şəkildə deyirdilər ki, bu ölkədə sizin üçün yer yoxdur, öz ölkənizə qayıdın. Pasportumuzda “azərbaycanlı” yazıldığına görə bizi işdən azad edirdilər. İnsanlar bütün əmlaklarını dəyər-dəyməzinə satıb ölkəni tərk edirdilər. Qardaşım sahibkar idi. Onu qətlə yetirdilər, bizi isə ölkədən qovdular.

Elmira yaşamaq uğrunda mübarizə aparır və çox sevdiyi Azərbaycana pənah gətirir. O, 33 ildir Bakıda yaşayan, Azərbaycan vətəndaşı olan bacısının yanına gəlir. Valideynlərini də Bakıda dəfn edir. Yaşadığı çətinlikləri belə burada torpağa tapşırıran Elmira indi yeni ümidlər cücərdir.

- Azərbaycan vətəndaşı olmaq üçün ümidlərim böyükdür. İnanıram ki, uşaqlıqdan fəxr etdiyim, inandığım ölkədə yaşamaq, işləmək arzum çin olacaq.

Yazının qəhrəmanı çox erkən yaşlarından həyatın çətinliklərini zərif çiyinlərində mətanətlə daşımağı bacaran Adaradır (şərti ad). O, qəribə adət-ənənələrin hökm sürdüyü ölkənin sakini olub. Həmyaşıdları kimi məktəbə gedib, lakin təhsil almaq əvəzinə ömrünün fidan çağında ailəsi tərəfindən ərə verilib.

Bu hadisəni Adara belə xatırlayır: *“Atam məni 13 yaşında başlıq pulu qarşılığında Fırat (şərti ad) adlı şəxsə ərə verdi. Mən onunla birlikdə 4 il yaşadım. Yaşım az idi və mən gəlin getmək, ailə, ər nə olduğunu bilmirdim, ancaq gəlinciyimlə oynayırdım. Buna görə ərim məni döyürdü, dəfələrlə başımı divara vurmuşdu”*.

Həmin vaxt Adara hamilə olduğunu öyrənir. Həkimlərin qadağasına baxmayaraq, ərinin təkidi ilə uşağı saxlamalı olur və az qala həyatı bahasına başa gələn əməliyyat keçirir.

Adara hələ özünün ana məhəbbətinə, nəvəşinə ehtiyac duyduğu, bundan doymadığı bir yaşda ana olur. Lakin, tale onun üzünə bu dəfə də gülmür.

Qadın üçün həyatda ən böyük cəza

südəmə körpəsindən məhrum edilməsi, onun qoxusuna həsrət qalmasıdır: *“Ərim qızımı mənə göstərmədi. O, məndən uşağı aldı ki, süd verməyim, qucağıma almayım, mənə nəyə görə səbəbsiz “dərslər vermək” istəyirdi. Ərimin xalası mənim qızımı əlimdən alıb harasa apardı”*.

Tale, qəhrəmanımızı həyatın enişli-yoxuşlu yollarında çox erkən yaşda tənha və gözü yaşlı qoyur. Əzab-əziyyətlərə tab gətirə bilməyən Adara boşanır və kənddən çıxaraq valideynlərini axtarmağa qərar verir. Mübarizliyinə və apardığı əzmkar cəhdlərinə baxmayaraq, doğmalarını tapa bilmir. Qəribədir, müraciət etdiyi qohumları da ünvanlarını dəyişən valideynlərinin yerini

“İKİNCİ ŞANS”

söyləmlər və onu yad olduğu ölkədə başqa şəhərlərə, qəsəbələrə - yanlış ünvanlara yönəldirlər. Ümidlə şəhərləri qarış-qarış gəzən Adara doğma dayısının evinə üz

tutur: *“Mən həmin şəhərə gedib dayım arvadından soruşdum. O da “bilmirəm, bəlkə də doğma ölkələrinə qayıdıblar”- deyərək məni yola saldı”*. Ehtiyac içində yaşayan zavallı qızcığazın son ümid yeri yad ölkənin polis şöbəsi olur. Vətənə qayıtmaq, doğma şəhərə dönüb, heç olmasa tanıdığı küçələrə, dalanlara ayaq

basmaq, ata-ana yurdunda mərhəmət, insanlıq və qayğı görmək, ən əsası da doğma bacısına qovuşmaq arzusu ilə polisə gedib ölkədən çıxarılmasını xahiş edir. Deportasiya edilən Adara Vətəninin sərhəd bölgəsindəki polis məntəqəsində bir müddət qalası olur.

Adət-ənənələrin “köləsinə” çevrilmiş ailəsi və qohumlarının fikrincə, Adara ərindən boşanıb evdən çıxmaqla biabırçılıq etmişdi. Yenicə gəldiyi şəhərdə bacısına qovuşmağın sevincini yaşayan Adara növbəti dəfə xəyal qırıqlığı yaşayır və ailəsindən birdəfəlik əlini üzür, böyük dünyanın yalnız və kimsəsiz sakininə çevrilir: *“Bacım mənə dedi ki, “sən ər evindən çıxmağınla hamımızı biabır etmişən, bizim evdə sənə yer yoxdur”*.

Doğmalarının imtina etdiyi tənha qadına tanımadığı insanlar sahib çıxır, düzgün yol göstərir və həyatda uğurlu mövqe tutması üçün dəstək olurlar. Kiçik şəhərlərdən birinə pənah gətirib qadın salonunda işləməyə başlayan Adaranın üzündə tədricən həyat təbəssümü sezilir. Bir müddət sonra sırası polis olaraq çalışmağa başlayır. İş yerində əxlaqsız təkliflərlə üzləşməkdən qorxan Adara əvvəllər hətta nə vaxtsa ərde olduğunu gizlədir, tez-tez ünvanını dəyişir. Bütün bunlara baxmayaraq, qızcığazın keçmiş həyat yoldaşı burada da onu rahat buraxmır. Hər dəfə yeni ünvana köçməsinə baxmayaraq, əri onu tapır, təhdid edir, döyür və yandırmağa cəhd edir.

Təhsilini artırıb zabit olması üçün xaricə getmək təklifini rəisindən eşidəndə Adara çox sevinir. Artıq yeni planlar quraraq sabaha

daha inamla baxacağını düşünür. O, gedəcəyi ölkənin polisinə müraciət edəcək, bununla da ərinin təhdidlərindən canını qurtaracağını fikirləşirdi. Təəssüf ki, təqiblər burada da səngimir.

Adara öz ölkəsinə qayıdır və yerli polisə şikayət edir. Keçmiş ərinin bu hərəkətlərinə görə 2-3 dəfə saxlasalar da, sonra yenidən buraxmalı olurdular. Yüksək səviyyəli əlaqələr, tanışlar hesabına cəzasızlıq yaşayan Firat əməllərindən əl çəkmirdi.

Adara: *“Mənim keçmiş ərim çox imkanlı idi. Bir gün o gəlib yeni rəisimlə danışdı məni çox təhlükəli bölgəyə təyin etdirdi. Həmin bölgə silahlı ekstremistlərin nəzarəti altında olan yer idi və mən ora gedəsi olsaydım, qayıtmaya da bilərdim”.*

Canını xilas etmək üçün getdiyi şəhərlərdə ailəsi tərəfindən həyatı zindan edilən Adara üçün bu gün hər şey keçmişdə qalıb. O cəsarətli və həyatı üçün mübarizə aparmağı bacaran qadındır. *“Mən gününü xoş keçirəcəyin bir qadın deyiləm, evlənəcəyiksə mən razı, lakin elə-bələ səninlə görüşməyəcəyəm”* sözləri onu sevdiyi insana tanıdıb, sevdirdi, qovuşdurub.

Ailə qurduqdan sonra əri İsek (şerti ad) ilə sabitliyin, tolerantlığın hökmü sürdüyü Azərbaycana gəliblər. Sağlam, xoşbəxt və birgə gələcək ümidi ilə burada həyatlarının ikinci şansını gözləyirlər...

Adara deyir ki, mən əminəm, Azərbaycan bizim xoşbəxt olacağımız yeganə ölkədir.

BİLİRSİNİZMİ?




Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması tələb olunmur.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırması, onlara Azərbaycan Respublikası ərazisində 3 ildən artıq olmayan müddətə müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsasdır.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.


Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzinə müraciət edə bilərlər. Qeyd edək ki, kurslar ödənişsizdir.







krossvord



1. Əcnəbi qorxusu-nifrəti
2. Şəhərlərin əhəmiyyətinin artması, şəhər əhalisinin sayının çoxalması
4. Bir ölkəyə digər ölkə vətəndaşlarının yaşamaq məqsədilə gəlməsi prosesi
9. Heç bir ölkənin vətəndaşı olmayan şəxs
12. İrqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olan, yaşadığı ölkəni tərk edən və geri qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxs
11. Bir dövlətə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
13. Dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin geri qəbul edilməsi

3. İstirahət məqsədilə səyahət edən şəxs
5. Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs
6. Məcburi miqrasiyanın səbəblərindən biri
7. Qaçqın, hərbi əsir və ya mülki məhbusların vətəndaşı olduqları ölkəyə geri qayıdışı
8. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin başqa bir ölkəyə gəlməsinə və oradan getməsinə, həmin sənəddə göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəd
10. Başqa bir ölkənin vətəndaşlığının əldə edilməsi

Səyyar xidmətlər



Dövlət Miqrasiya Xidmətinə (DMX) edilən müraciətlərin qəbulunu yerində və operativ həyata keçirmək üçün mütəmadi olaraq regionlarda səyyar xidmətlər təşkil edilir.

Səyyar xidmət ucaq kəndlərdə yaşayan və sağlamlıq imkanlarına görə bilavasitə DMX-nin regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən vətəndaşlar üçün əlçatanlığı təmin edir.

2018-ci il ərzində 20, 2019-cu ilin I yarımili ərzində isə 16 səyyar xidmət təşkil olunub.



1	2							

SUALLAR

- 1) Avstraliyanın paytaxtı hansı şəhərdir?
- 2) Rejissor Cahangir Mehdiyevin çəkdiyi hansı filmə Qasım rolunun ifaçısı Əjdər İbrahimov olmuşdur?

Oxudum - Bildim

İstirahət üçün ailə üzvlərim ilə birlikdə Azərbaycana gəlmişik və vizamızın bitməsinə 5 gün qalıb. Övladımın səhhətində anidən problem yarandığı üçün ölkəni vaxtında tərk edə bilməyəcəyimizi zənn edirəm. Bu əsasla vizamızın vaxtını uzada bilərikmi?

- Miqrasiya Məcəlləsinə müvafiq olaraq, təcili müalicəyə zərurət yarandığı halda əcnəbinin özünün, atası, anası və bacı, qardaşlarının müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər.

Mənə məxsus mənzilimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əcnəbi vətəndaşa icarəyə vermişəm və qeydiyyatda alınması üçün notariusda ərizə yazmışam. Lakin həmin əcnəbi bir neçə gün öncə müqaviləni pozaraq evimdən köçüb. Həmin şəxsin qeydiyyatdan çıxarılması üçün müraciət edəcəyim təqdirdə, o şəxs barədə qanunvericiliklə hansı tədbirlər görülməli?

- Miqrasiya qanunvericiliyinə əsasən, əcnəbinin qeydiyyatda alınması üçün razılıq ərizəsini vermiş şəxs tərəfindən əcnəbinin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, həmin əcnəbi 10 iş günü müddətində qeydiyyatda alınmaq üçün başqa yaşayış sahəsinə aid sənədlər təqdim etməzsə, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmir, yaxud da müddəti uzadılmır.

İşgüzar səyahət üçün xarici ölkəyə getməliyəm və müvafiq səfirlikdən viza müraciəti üçün Azərbaycan Respublikası ərazisində 1 il müddətinə müvəqqəti yaşamaq üçün icazə sənədinin olması tələb olunur. Dövlət rüsumu ödəməklə müvəqqəti yaşamaq üçün icazəni qısa müddətdə əldə etmək mümkündürmü?

- Dövlət rüsumu haqqında Qanuna əsasən, 160 manat dövlət rüsumu ödəməklə 1 ilədək müvəqqəti yaşamaq üçün icazəni 15 iş günü ərzində əldə edə bilərsiniz.

Miqrasiya
Analitik informasiya jurnalı

Təsisçi:

Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti

Redaksiya heyətinin sədri:

Elnur Kələntərov

Redaksiya heyətinin üzvləri:

Xəyalə Abbasova
Zərnışan Əhmədova
Aynurə Şirinova
Ülkər Səriyeva
Əfsanə Səttarova
Aygün İsmayılova
Nuranə Qafilli
Tural Səlimov
Xəyalə Məmmədova

Fotoqraf:

Elxan Şıxəliyev

Dizayner:

Turan Ramazanlı

Jurnal: "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təsis edilib.

Qeydiyyat № 3306

Redaksiyanın ünvanı: AZ1114 Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202

Tel: (+994 12) 565 61 18 (+994 12) 562 57 93 (+994 12) 562 11 97

Faks: (+994 12) 563 57 83

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet sahifəsi: www.migration.gov.az

e-mail: info@migration.gov.az pr@migration.gov.az

